

# İrəvan Bakının haqlı tələbləri ilə barışır

Demarkasiya prosesi regionda  
dayanıqlı sülh üçün vacibdir

"Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi məqsədilə hər iki tərəfin komissiyaları intensiv görüşlər keçirir, müzakirələr aparır. Bunu belə, Azərbaycan tərəfi sülh sazişinin imzalanmasını yalnız sərhədlərin delimitasiyasına bağlamır, çünkü bu proses uzun vaxt apara bilər".



Bu sözləri "Azərbaycan" qəzetiinə açıqlamasında Milli Məclisin deputati Elşad Mirbəşıroğlu deyib. Deputat xatırladı ki, Azərbaycanla Gürcüstan sərhədinin delimitasiyası uzun illərdir ki, aparılır. Bunu, həmçinin Ermənistən-Gürcüstan sərhədlərinin delimitasiyasına da şamil etmək olar. Sərhədlərin müvafiq istiqamətdə delimitasiyası işgal altında olan ərazilərimizin geri qaytarılmasını şərtləndirir. Bu, ərazi bütövlüyüümüzün tam təmin olunması baxımından çox vacib məsələdir.

Deputat dövlət başçısının yanvar ayında yerli televiziyalara müsahibəsini də xatırladı: "Ölkə rəhbəri bildirmişdi ki, qeyri-eksklav olan dörd kənd Qazax rayonu istiqamətində heç bir müzakirə aparılmadan, şərt irəli sürülmədən geri qaytarılmalıdır. Bu, Prezidentin Ermənistənə bir çağırışı idi və qarşı tərəf bu çağırışa düzgün reaksiya nümayiş etdirdi. Paşinyan da sərhəd bölgəsində yaşayan əhali ilə görüşən zamanı kəndlərin Azərbaycana qaytarılmasının vacibliyini vurğulamışdı. Əks təqdirdə mühəribənin qaçılmaz olacağını da bildirmişdi. Mühəribə başlayacağı halda isə Ermənistən vəziyyətinin daha acinacaqlı olacağı heç kimdə şübhə doğurmur. Ona görə də Ermənistən tərəfi Azərbaycanın haqlı tələblərini yerinə yetirməyə başlayıb".

E.Mirbəşıroğlu qeyd edib ki, Azərbaycanın Ermənistənə heç bir ərazi iddiası yoxdur: "Biz öz ərazilərimizin bütövlüğünü və sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsini istəyirik. Ermənistən da Azərbaycana ərazi iddialarından əl çəkməlidir. Ona görə də Ermənistən səsləndirdiyi kimi, həqiqətən sülh isteyirsə, bunu öz addımlarında nümayiş etdirməlidir".

O vurğulayıb ki, Azərbaycanın iradəsi növbəti dəfə qalib gəlib və sərhədlərin delimitasiyası istiqamətində işlərin görülməsi demarkasiyanın aparılması üçün də zəmin yaradıb. "35 sərhəd dirəyinin quraşdırılması onu nümayiş etdirir ki, Azərbaycanla Ermənistən arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi nəticə verir. Bu, çox vacib məsələdir. Qazaxın dörd qeyri-eksklav kəndinin Azərbaycana qaytarılması gücümüzün və iradəmizin keçərliliyini bir daha göstərir. Bu, çox prinsipial məsələ idi. Həmin ərazilərdə ermənilər tərəfindən məskunlaşdırılma həyata keçirilmişdi, amma həmin ərazilər Azərbaycan torpaqlarıdır. Ermənistən hər zaman bildirir ki, sərhədlərin müəyyənləşdirilməsi 1991-ci ilin dekabrında imzalanmış Alma-Ata deklarasiyasına uyğun həyata keçirilməlidir. Ermənistən bu mövqeyinə uyğun davranışmalıdır və düşünürəm ki, məhz Azərbaycanın iradəsi sayəsində artıq bu cür davranışır", - deyə o əlavə edib.

Sərhədlərin delimitasiya və demarkasiyasının uzun sürən proses olduğunu deyən deputat bildirib ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı da öz mövqeyini ortaya qoyub. Azərbaycan hər cür konstruktiv mövqə sərgiləməyə hazırlıdır. Qeyri-eksklav kəndlər delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır. Ölkə rəhbəri həmçinin onu da vurğulamışdı ki, Ermənistən tərəfi mürəkkəb məsələdən başlamaq isteyirsə, yəni qeyri-eksklav olan kəndlərlə bağlı delimitasiyanın aparılmasını isteyirsə, biz ona da razıyıq. Yəni Azərbaycan regionda dayanıqlı, etibarlı sülhün təmin olunması üçün davamlı addımlar atır, cəhdələr edir.

Deputat hesab edir ki, əgər proses belə davam edərsə, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçiriləcək. Bu da daha dayanıqlı sülhün əldə olunması üçün çox vacibdir.

*Əsmər QARDAŞXANOVA,  
"Azərbaycan"*